

No. 51408

**Argentina
and
Azerbaijan**

Agreement between the Argentine Republic and the Republic of Azerbaijan on the exchange of tax information. Baku, 17 December 2012

Entry into force: *22 April 2013 by notification, in accordance with article 11*

Authentic texts: *Azeri, English and Spanish*

Registration with the Secretariat of the United Nations: *Argentina, 7 October 2013*

**Argentine
et
Azerbaïdjan**

Accord entre la République argentine et la République d'Azerbaïdjan sur l'échange de renseignements fiscaux. Bakou, 17 décembre 2012

Entrée en vigueur : *22 avril 2013 par notification, conformément à l'article 11*

Textes authentiques : *azéri, anglais et espagnol*

Enregistrement auprès du Secrétariat de l'Organisation des Nations Unies : *Argentine,
7 octobre 2013*

[AZERI TEXT – TEXTE AZÉRI]

**Argentina Respublikası
və
Azərbaycan Respublikası
arasında
vergi məlumatlarının mübadiləsi haqqında

SAZİŞ**

Bundan sonra “Tərəflər” adlandırılacaq Argentina Respublikası və Azərbaycan Respublikası öz milli qanunvericiliklərini və beynəlxalq əhdəliklərini rəhbər tutaraq, vergi qanunvericiliyinin pozulmasının qarşısının alınmasına, aşkar edilməsinə və aradan qaldırılmasına dair məsələlərin səmərəli həllində qarşılıqlı maraqdan çıxış edərək, bu məqsədlər üçün bütün hüquqi imkanlardan istifadə edilməsinə mühüm əhəmiyyət verərək,

aşağıdakılar barədə razılığa gəldilər:

**Maddə 1
Sazişin məqsədi və tətbiq dairəsi**

1. Məqsəd

Tərəflər bir-birine aşağıdakılarla bağlı kömək edəcəklər:

1. öz müvafiq yurisdiksiyaları çərçivəsində vergi dələduzluğunu, yayınma, boyun qaçırmama və ya vergi cinayətlərinin her hansı digər formalarının qarşısının alınması və onları mübarizə aparılması məqsədile, iqtisadi fəaliyyət istiqamətləri barədə ümumi məlumatlar, eynivaxlı yoxlamalar və xaricdə yoxlamaların keçirilməsi də daxil olmaqla, Sazişdə nəzərdə tutulan vergilərin dəqiq müəyyən edilməsi və toplanılmasını təmin etmək üçün bütün formalarda məlumat mübadiləsini asanlaşdırmaq və vergi məsələləri üçün təkmil məlumat mənbələrini inkişaf etdirmək;

2. qabaqcıl inzibati vergi təcrübələrinin müəyyənleşdirilməsi, tədris sxemlərinin təşkili, icrası və vergi administrasiyasına aid olan, ümumi maraq kəsb edən digər fəaliyyətlərin inkişaf etdirilməsi sahəsində əməkdaşlıq etmək.

2. Tətbiq dairəsi

Bu Sazişin tələblərinin yerinə yetirilməsi məqsədilə məlumat mübadiləsi məlumatın aid edildiyi və ya saxlanıldığı şəxsin Tərəflərin rezidenti və ya milli şəxsi olub-olmamasından asılı olmayaraq həyata keçirilir.

Maddə 2 Sazişin tətbiq edildiyi vergilər

1. Əhatə olunan vergilər

Bu Saziş aşağıdakı vergilərə tətbiq edilir:

(a) Argentina Respublikasına münasibətdə:

- gelir vergisi;
- əlavə dəyər vergisi;
- şəxsi aktivlərdən vergi;
- presumpтив minimal gelir vergisi;
- aksız rüsumları;
- kiçik vergi ödəyiciləri üçün sadələşdirilmiş vergi sistemi.

(b) Azərbaycan Respublikasına münasibətdə:

- fiziki şəxslərin gelir vergisi;
- hüquqi şəxslərin mənfəət vergisi;
- sadələşdirilmiş vergi;
- əlavə dəyər vergisi;
- aksizlər;
- əmlak vergisi;
- torpaq vergisi;
- mədən vergisi;
- yol vergisi.

2. Eyni, oxşar, əvəzedici və ya əlavə vergilər

Bu Saziş, həmçinin, onun imzalandığı tarixdən sonra mövcud vergilərə əlavə olaraq və ya onların əvəzinə tətbiq edilən istənilən eyni və ya oxşar vergilərə də tətbiq edilir. Tərəflərin səlahiyyətli orqanları vergi

sahəsinə dair öz qanunvericiliklərində baş verən hər bir dəyişiklik barədə bir-birini xəbərdar edirlər.

Maddə 3 Anlayışlar

1. Anlayışlar

Bu Sazişin məqsədləri üçün:

(a) “səlahiyyətli orqan”:

I. Argentina Respublikasına münasibətdə: Dövlət Gelirləri Federal Administrasiyası;

II. Azərbaycan Respublikasına münasibətdə: Azərbaycan Respublikasının Vergilər Nazirliyi;

(b) “milli şəxs” - istənilən vətəndaş və özüntün müvafiq statusunu Tərəflərdən hər birinin milli qanunvericiliklərinə uyğun olaraq almış istənilən hüquqi şəxs;

(c) “şəxs” - Tərəflərin qanunlarına əsasən vergiyə cəlb edilə bilən istənilən fiziki şəxs, hüquqi şəxs və ya hər hansı digər qurum, şəxslər birlüyü və ya mülkiyyət;

(d) “vergi” - bu Sazişin tətbiq edildiyi istənilən vergi;

(e) “məlumat” - bu Sazişin tətbiq edildiyi vergilərin inzibatçılığı və tətbiq edilməsinə aidiyiyəti və ya əhəmiyyəti olan istənilən formalı fakt və ya bəyanat;

(f) “Müraciət edən Tərəf” - məlumat üçün müraciət edən və ya məlumat alan Tərəf və “Müraciət edilən Tərəf” - məlumat təqdim edilməsi xahiş edilən və ya məlumat verən Tərəf;

(g) “vergi cinayəti” - bu Sazişin əhatə etdiyi vergilərə dair qanunları pozan, artıq həyata keçirilmiş və ya həyata keçirilməsinə səy göstərilən istənilən hərəkətlər.

2. Müəyyən edilməmiş terminlər

Bu Sazişdə müəyyən edilməyen hər hansı termin, kontekst başqa təfsir tələb etmirsə və ya səlahiyyətli orqanlar bu Sazişin 7.1-ci maddəsinin müddeəalarına əsasəni ümumi anlayış razılışdırırlarsa, bu Sazişin tətbiq edildiyi vergilərə və ya prosedurlara münasibətdə müvafiq Tərəfin qanunvericiliyinə əsasən aidiyiyəti məsələyə anlayış verilməsi zərureti meydana çıxdığı zaman qüvvədə olan qanunvericilik aktlarında nəzərdə tutulmuş mənənət daşıyır.

Madde 4 Məlumat mübadiləsi

1. Mübadilənin məqsədi

Tərəflərin səlahiyyətli orqanları aşağıdakılari həyata keçirməyə imkan verəcək məlumatlar da daxil olmaqla, bu Sazişin tətbiq edildiyi vergilərlə bağlı qanunların inzibatçılığı və tətbiqi məqsədi ilə məlumat mübadiləsi aparırlar:

- (a) bu vergilərin müəyyən edilməsi, hesablanması, yiğilması;
- (b) vergi tələblərinin bərpa edilməsi və məcburi alınması;
- (c) ehtimal edilən vergi cinayətlərinin təhqiqatı və istintaqı.

2. Məlumat mübadiləsinə dair qaydalar

Müraciət edən Tərəf məlumatların alınması və ya təqdim edilməsi ilə bağlı Müraciət edilən Tərəfin bu Sazişin tətbiq edildiyi məlumatların qorunması və açıqlanmasına dair qanun və təcrübəsinin tələblərinə tabe olur.

Tələb olunduğu təqdirdə, müraciət edən vergi administrasiyası məlumatın istifadəsi və əldə edilmiş nəticələr barədə məlumat verməlidir.

3. Müntəzəm və ya avtomatik məlumat

Tərəflərin səlahiyyətli orqanları öz aralarında razılışdırıldıqda istənilən mövzu üzrə bir-birinə müntəzəm və ya avtomatik olaraq məlumat ötürürler.